



■ Elasgar Oliooglu

- Şakir, bu küçüğü hardan tapıb gətirdin!? O, qapıya gələndən bəri Natiq bir dəri, bir sümük qalıb. Apar onu azdır. Uşaq gözündən yayınan kimi yemeyini paralayıb küçüyə verir. Nə qədər tənbəh etsəm də öhdə eləmir...

- Nərgiz, küçükdür də, qapıda həyandır, nə ziyanı var ki!

- Daha nə ziyanı olacaq ki, uşağın heç bir işi-güçü yoxdur. Səhərdən axşama kimi küçükle oynayır. Özünün də bir əli küçüğün boğazındadır.

Axır ki, Nərgiz həyat yoldaşının saqqızını oğurlaya bildi. Gündərin birində anası Natiqin başını qatdı və Şakir küçüyü maşının yük yerinə basıb apardı...

O, xeyli yol getdikdən sonra maşını bir yeməkhananın yanında saxladı. Düşündü ki, küçük yazıqdır, heç olmasa, yeməkhananın böyük-başında sür-sümükdən tapıb gəmirər...

Şakir, maşının yük yerini açıb:

# KÖMÜR

hekay

"Kömür, yerə düş!" - dedi. Sanki küçük dil bildirdi. Sahibinin niyyətini anlamasa da, cəld atılıb yerə düşdü. O üz-bu üzə boylandı... Elə bu zaman Şakir cəld maşının sükanı arxasına əyləşib mühərrikə hərəkətə gətirdi. Maşın sürətən yerindən terpəndi... Küçük onun arxasında düşdü. Şakir maşının sürətini daha da artırdı... Bir az keçəndən sonra güzgündən arxaya baxdı ki, daha küçükdən bir əsər-əlamet yoxdur...

Namiq bir vaxt duyuq düşdü ki, küçük qapıda görünmür... Həyəti ələk-vələk elədi. Küçükdən bir səssəmir çıxmadi... Həmin gecə oğlan çok narahat yatdı. Hətta hərarəti də qalxdı... Səhərə kimi sayıqladı. Nərgiz hiss etdi ki, oğlu xəstələnib. Düşündü ki, buna səbəb küçüğün azdırılmasıdır. O, hərəkətindən peşmanlıq hissi keçirdi. Səhər-səhər ərinin bir kənara çəkib soruşdu:

- Küçüğün başını hara əkdi? Gedib tapmazsan?..

Şakir əsəbi bir görkəm aldı:

- Yoxsa indi peşman oldun, yerini dar eleyirdi? Küçüyü qapıya gətirdi-

yim gün sığal-tumar da çəkdi, qara olduğuna görə hələ adını da özün qoydun. Kömürüm, Kömürüm deyirdin... Sonra nə oldu, pişik asqrıldı?.. Tasa-pasan uşağın başında idi, xəstələndirib qoydun ora...

- Demədim ki, daha mehkəmə qur... Gör gedib tapa bilirsənə, qaytar gətir...

Şakir bir xeyli-var gel elədi. Axır maşına əyləşib küçüğün arxasında yollandı... Yol boyu Allaha yalvarırdı ki, küçüyü azdırıldığı yerde tapa... O, həmin yerə gəlib çatdı. Küçüyü yeməkxananın həyətində hərlənən görüb çox sevindi. Maşından düşüb: "Kömür, Kömür!" - deyə küçüyü səslədi. Küçük isə sahibinin ona tərəf gəldiyini görüb qaçmağa başladı... Şakir küçüğün arxasında düşüb onu nə qədər qovsa da tuta bilmədi. Daha tər dabanından çıxırdı... Taqətdən düşüb yera çömbəldi. Küçüyü azdırıldığı anlar gəlib gözləri öündən keçdi...

Dünən maşının arxasında ona çatmaq üçün ləhləyə-ləhləyə qaçan küçüğün nələr çəkdiyini sanki indi hiss etdi... Kor-peşman şəkildə eve döndü...

Şakir küçüğün arxasında yola düşəndən sonra Nərgiz oğlunun başını sığallaya-sığallaya onu sevindirdi:

- Atan küçüğünü tapıb gətirməyə getdi. Yəqin ki, indi tapıb gətirəcək. Yatağından qalx, gel yeməyini ye.

Natiq sevincək halda yatağından qalxdı. Bu xəbərdən sanki bütün ağrı-acıları bircə anda ötüb keçdi. O, səhər yeməyini də iştahayla yedi...

Maşın qapıda dayananda Natiq özünü sevincək halda bayırə atdı. Ancaq sevinci uzun sürmedi... Atasını küçüksüz görüb kövrədi:

- Küçüyü tapmadın, ata?
- Tapdım, Natiq, ancaq gəlmədi...
- Ata, məni apar, Kömür mənim sözümdən çıxmaz, gələr!..

Natiq atasının yaxasından yapışib əl çəkmədi. Yalvarıb-yaxardı, axır ki, onu yola gətirdi. Şakir könülsüz də olsa, oğlunu maşına mindirib yenidən küçüyü azdırıldığı yera getirdi... Maşını yeməkxananan bir qədər kənarda saxladı. Natiq yeməkxananın həyətində aşağı-yuxarı hərlənən küçüyü görüb cəld "Kömür, Kömür" deyə ona sarı qaçırdı. Küçük də Natiqi görüb özünü onun üstə atdı...

Natiq Kömürü sığallaya-sığallaya: "Burada neyləyirsən, gedək eve!.. - deyirdi... Küçük oğlanın üst-başını yalamaqla sanki onun teklifinə öz razilığını bildirirdi... Şakir isə sükanın arxasında əyləşib bu mənzərəni dərin düşüncələr içinde seyr edirdi...

**SERBEST**

**23**